




Самур

№ 4 (205) 2008-йисан 30-АПРЕЛЬ

1992-йисан январдилай акъатзава

ГЬЕЙДАР АЛИЕВАН 85 ЙИС



В ичин тівар XX виш йисан сейли сиясатчырин сиягъда гътнавай Гьейдар Алиеваз Азербайжан ківачел ахкъалдарай зурба архитектор, Чехи регъбер лугъузва. Им дүйнешүшдин кар туш. Халкъдин тіалабуналди вичи къвед лагъай гъилера Азербайжандыз регъбервал гуз гаттунайла, ада улькве паталди гзаф крат къилиз акъудна. Къарбагъдин къал арадай акъудиз алахъна, ягъ-ягъунрин вилик пад къуна. Ахпа дипломатиядин рекъелди, ислягъвилелди и месэла тъялун патал вири жуъредин алахъунар авуна. Аслу тушир Азербайжан

яшамиш хъун, къудратлу хъун патал улькведен экономика гүнгуна хутадай гзаф месэләйр гъялна. Нафтадин күмекдалди республика ківачел ахкъалдарун патал "Асиридин икърар" лугъудай икърар куттунна ва алай вахтунда Азербайжанди нафтадикай лугъуз тежедай къван зурба менфят къачзува. Г. Алиева хусусиятчывал ва хуърун майишат вилик тухун патал талукъ реформаяр къилиз акъудна.

Алай йисан 10-майдиз вич дидедиз хъай 85 йис тамам жезвай Гьейдар Алиевдин хва Алиева Азербайжан вири дүйнъядиз сейли авуна. Дүй-

нъядин машгъур сиясатчыри ам Жорж Вашингтонахъ галаз гекъигнай, ихътин президент авай халкъ хушбахт я лагъанай. Гъакъикъатдани вичин халкъдиз зурбадаказ къуллугъ авур Гьейдар Алиеван тівар гъамишалух яз тарихда амуъкда. 1993-йисуз Азербайжанда лугъуз тежедай къван залан гъалар арадал атайла, халкъди Гьейдар Алиевавай къвед лагъай гъилера улькведиз регъбервал гун тіалабнай ва ам президентвиле хъянай. Адан акъуллу сияsat ва кесерлувал себеб яз а девирда чікизвай, пайи-паяр жезвай Азербайжан саламатдиз амуъкна.

Азербайжан хуън ва вилик тухун патал Чехи регъберди са шумуд йис идалай вилик лагъанай: "Чи къилин везифа чна къазанмишай Азербайжандин аслу туширвал хуън ва мадни мягъкемарун я. Чна и кар къилиз акъудна, къилиз акъудзва ва гележегдани къилиз акъудда... И кратин эхир нетижа ам хъана кіанзава хъи, Азербайжан экономикадин рекъяй вилик фенса кіанзава. Инсанрин дуланажагъ ва яшайиш хъсан хъана кіанзава..."

Гъич са касдини рикелай ракъур тавурай, чна ихътин са везифа къилиз акъудна кіанзава: Азербайжандин чилерин битаввал таъминарна кіанзава, чи чапхуннавай чилер къахчуна, чи ватанэгъли-

яр чин хайи убайриз элкъуър хъувуна кіанзава."

Алай вахтунда Азербайжан Республигадин Президент Илгъям Алиева регъбердин и веси къилиз акъудун патал Чехи алахъунар ийизва. Ада гъакъисагъвилелди Чугвазвай зегъметдин нетижа яз чи республика экономикадин рекъяй мадни вилик физва. Къвердавай мадни артух нафт гъасилзва. Регионар вилик тухун патал гъукуматдин программаяр къилиз акъудзва.

Аслу тушир Азербайжан түккүйнәра и аслу туширвал кіевелай хвейи, улькведе демократия вилик тухун патал Чехи крат къилиз акъудай, республика халкъарин арада дуствал ва стхавал мадни мягъкемарай, къадардал гъалтайла тімил халкъарин Чални меденият вилик тухун патал къулай шарттар яратмишай Гьейдар Алиеван экъу къамат Азербайжандин вири халкъарин

рикелера гъамишалух яз амуъкда. Ада Азербайжандин вири халкъарих сад хътин ихтиярар авайди гъамиша рикел ххидай. 1995-йисан 20-февралдиз республигадин лезги халкъдин ве-килрихъ галаз къиле фейи гүрүштә Гьейдар Алиева чи халкъдиз гайи Чехи къимет виридан рикел хъсандиз алама. Ада лагъанай: "Азербайжандин лезги

агъалийри чи чилер хуънин карда, эрмени чапхунчиррихъ галаз женгина чин ивияр авадарна, шегъидар гана. За и кардиз Чехидиз къимет гузва, тариҳдии чехидиз къимет гурвал я. За чи шегъидрин, гъакъинчи чи республика лезги агъалийрикай тир шегъидрин руыгъдин вилик кыл агъуззава ва лезги агъалийриз жуван патай чухсагъул лугъузва."

Чехи регъбер дидедиз хъай 85 йис неинки Азербайжанда, гъакъинчи дүйнъяды гегъеншдиз къейд ийида. Чи улькведен халкъари и Чехи сиясатчидин тівар гъамиша багъяз ва вине къазва. Республигадин вири районра ва шегъерра адад гүмбетар эцигнава, адад тіварцык багъялар кутунва, музеяр яратмишнава. Шумудни са къецепатан ульквейраны Гьейдар Алиеван гүмбетар эцигна, Чехи проспектриз адад тівар ганва.

Гьейдар Алиеван рехъ лайихлувилелди давамарзая Азербайжан Республигадин Президент Илгъям Алиев къиле аваз чи улькведи алай йисан 10-майдиз Чехи регъбердин 85 йис лайихлудаказ, гегъеншдиз къейд ийида. А юғ Азербайжандин халкъар патал лугъуз тежедай хътин Чехи сувардиз элкъведа.

"Самур"

РЕГЪБЕРДИ ЛАГЪАНАЙ...

Азербайжан зи рикі я. Азербайжан зи нефес я. Азербайжан зи умъур я. Зи рикі гъамиша зи хайи ватан тір Азербайжандыз галаз алакъалу гъиссеривди аїланваз хъайди я...

• • •

Ватандиз, халкъдиз къуллугъ авун гъар са ватандашдин буржи я. И кардиз килигна гыч са касдини садни вичиз буржуз гысад тавурай. Амма авур къуллугъдиз килигна халкъдин патай гъурмет къазанмишун лайихлу кар я. Им за гъамиша жуван умъурдин мана-метлеб яз гысад авурди я.

• • •

Къадардиз тімил халкъар хътин гафарикай заз хуш къведач. Халкъ халкъ я... Азербайжанда яшамиш жезвай вири халкъар халкъар я, чна садни къадардиз тімил халкъ яз гысадбазвайди туш, вири Азербайжандин сад хътин ихтиярар авай ватандашар я.

• • •

Чин миллетдилай, чалалай, диндилай, сиясатдин дүйнъяктуңрилай аслу тушиз за республигадин вири ватандашрин ихтиярар хъзвайди я. Чна и сиясат ара даттана къилиз акъудавайди я, эхирда къванин къилиз акъудда.

• • •

Халкъдикай халкъ, миллетдикай миллет ийизвайди адад дидед чал я. Лайихлу дидед чал авачир, дидед чал кардик кутаз тежезвай, дидед чалакай менфят къачуз тежезвай халкъдикай, миллетдикай, халкъ, миллет жедач.

Халкъдикай халкъ,
миллетдикай миллет
ийизвайди адад
дидед чал я.

Гьейдар АЛИЕВ



ЧИР-ТЕЧИР СУВАРИЗ ЭЛКЪВЕДА

Алай йисан 10-майдиз чи республикадин халкъари вири дульнядиз сейли сиясатчи, аслу тушир Азербайжан кІвачел ахкъалдараи чехи регъбер Гъейдар Алиеван 85 йис гегъеншдиз къейд ийида. А югъ вири улкъведа халисан сувариз элкъведа. Вири районра ва шегъерра гур мярекатар кыле фида.

Бакуда гъя юкъуз цукъверин суварни тешкилда. Са шумуд къецепатан улкъвейрай иниш виш агъзуралди цукъвер гъида. Бакудин вири майданра, Гъейдар Алиеван тІварунихъ галай паркара жемятриз концертар гуда.

МАДНИ АБАД АВУНВА

Азербайжан Республикадин Президент Ильгам Алиев са шумуд югъ инлай вилик тІвар-ван авай алым, академик Зерифа Алиевадин тІварунихъ галай паркуна кыле тухузвай абадвилерихъ ва цийи кылелай түхкІурунин кариҳъ галаз таниш хъана. Президентдиз малумат гайвал, 10 гектардин паркуна 5 агъзурдалай гзаф зейтундин, мегъуын, гийин тараар ва бозегдин валар цанва. Ацуқаганар цийибуралди эзвез авунва. Паркунин рекъиз асфалт экІянава.

Гила Зерифа Алиевадин гүмбетди цийи гүркем къачунва. Адан патарив фонтанар түхкІурунава. Паркунин экверин система Италиядин пешекарри кардик кутунва.

МИХЬИ ЯД ХЪВАДА

Гъар йисуз Эрменистанди ва Гуржистанди Куърва Араз ва цариз 700 миллион кубметрдин зибилар вегъизва. И зибилрин са паяр Минтчевир ва Варвара цин гъамбарханайра элцифзава. Яд хъсандиз михъна кІанзана.

Икъван гагъди яд михъдай аваданлухрин күмекдалди 50 агъзур агъалийри михъ яд хъзвавай. Алай йисуз 50 хъуре ихътин аваданлухар кардик кутада ва мад 112 агъзур агъалийри михъ цикай менфят къачуда. Улкъведен Президентди гайи тапшуругъдалди гележегда Араз ва Куърва царин цикай менфят къачувай 700 агъзур инсан вири михънавай цив таъминарна кІанзана.

ТІВАРАР ДЕГИШАРНАВА

Азербайжандин Милли Межлиси республикадин са къадар шегъеррин ва хуъерин тІварар дегиша-рунинъ авсиятда къанун квабулнава. Цийи къанундалди Али Байрамлы шегъердиз Ширван, Ханлар райондиз Гуйгуыл хътиң тІварар ганва. Шамахи райондин Мерезе поселок Къобустан райондив вуганва ва гила адаz Къобустан поселок лугъуда. Хызы райондин Хызы поселокдиз шегъердин статус ганва.

АГЪУЗ АВАТДА

2010-йисалай чилел яшамиш жезвай инсанрин артух хуунин дережа агъуз аватда. Исятда гъар йисуз агъалийрин къадар 90 миллион касдин артух жезвай, 2050-йисалай 40 миллион касдив агакъна артух жеда.

2012-йисан октябрдиз чилел яшамиш жезвай агъалийрин къадар 7 миллиарддилай алатда. 2050-йисуз лагъайт 9 миллиарддив агакъда.

ЛЕ ЗГИЯР ВИРИНА

АРАБРИН УЛКВЕЙ-РИЗ СЕЙЛИ Я

Лезгийрин тІвар-ван авай художник Айнудин Бабирован яратмишунрин кІвалах Египетдихъ галаз мукъувай алакъалу я. Ина университет акъалтIарай жегъилди Къагъир шегъерда алишверищдин сейли маканар - "Сити Старс" ва "Сираж сити мол" рангаралди безетмишуник вичин лайихлу пай кутуна. 2000-йисуз чи ватанэгъли Саудиядин Арабистандин пачагъдин хизандин теклифдалди Меккеда, Къабедин патав гвай са мугъманханада Аллагъдин тІварар иердаказ, къизилдин гъарфарал кхъиналди вири араб улкъвейриз сейли хъана.

Урусатдин, Швейцариядин, Америкадин Садхъянвай Штатрин, Египетдин, Арабрин Садхъянвай Эмиратрин гъал-агъвал авай ксари А.Бабирован цУдрандиги шикилар маса къачунва.

ДЕПУТАТНИ Я, КАРЧИНИ

Къисметди Девлетхан Алиханов Къиблепатан Дағъустандай Урусатдин кеферпатаz, Карелиядиз акъудна. Вичихъ зурба алакъунар авай лезги къегъал ина карчи хъиз сейли хъана. Шумудни са хийирлу крат къилиз акъудай, чкадин агъалийриз күмекар гайи ам Карелия Республикадин Думадин депутатвиле хъяна. Вичихъ чехи карханаяр, телевиденидин канал, къилди газет авай, са шумуд компаниядиз регъбервал гузвай Девлетхан спонсор хъизни сейли я. Ада неинки вич яшамиш жезвай республикада, гъакIини маса республикайра гзаф краиз къюмвалзана.

Гила Д.Алихановаз Петрозаводск шегъерда вичи регъбервал гузвай полиграфиядин базада лезги

халкъдин игитвилин эпос "Шарвили" урус ва инглис Чаларалди чапдай акъудиз кІанзана. Адахъ гъакIини лезги халкъдин тарихдиз талукъ бязи ктабар чапдай акъуддай ният ava.

ТАТАРСТАНДАЙ ЧАР


ЧІАЛ ХҮЛЬЗ КҮМЕК ГУЗВА

Чин тІварни къилихар хвена гъакъисагъвиледи кІвалахзаяй, хайи халкъ вириниз сейли ийизвай лезгияр Татарстандани тІимил авач. Алай вахтунда ина абурун къадар 10 агъзурдав агакъзана. Лезгияр иниш алатай асиредин 80-йисара, чехи эцигунар кыле физвай вахтунда генани гзаф атана. Абуру цийи заводарни фабрикаяр эцигунин карда мукъувай иштиракнай.

Республикадин Набережные Челны шегъерда яшамиш жезвай лезгийрин къадар са шумуд агъзурдав агакъзана. Гъавиляй 1993-йисуз "Лезгияр" тІвар ганвай жемиятни сифте яз ина арадиз атана. 1996-йисуз республикадин къанунрив къадайвал вири документар түхкІурай жемиятди кІвалахиз гатIунна.

Жемиятдин къилин макъсад ватандивай яргъара лезги чал, меденият, ацуқун-къарагъун хуън ва вилек тухун я. И ниятдалди са къадар хийирлу крат къилиз акъуднава. Жемиятдин шегъердин "Булах" тІвар алай халкъарин дүстүрлини кІвалье къулай шартIар яратмишнава. Ина лезги къелемэгълийрин ктабрикай ибарат тир ктабхана, "Халича" тІвар алай музей арадал гъанва. Шегъердин 33-нумрадин мектебдин дараматда къилди лезги мектеб тешкилнава ва ина аялри чехи гъевесдалди хайи чал чирзана. Мектебдин спортзални лезгийрин ихтиярда вуганва. Са гафуналди, чкадин гъукуматди республикадин экономика вилек тухунин кардик лайихлу пай кутазвай лезгийриз чалан ва медениятдин месэлайрал гъалтайла герек тир вири күмекар гузва.

Шамсудин ХИДИРОВ.



Яргун хуърун къадим мискун цийи кылелай түхкІуранава.

Хайи халкъдиз
къуллугъ авун гъар са
ватандашдин буржи я.

Гъейдар АЛИЕВ

QUBA FACİƏSİ □ 90



1918-ci ildə erməni daşnaklarının Quba qəzasında tərətdikləri vəhşiliklərdən 90 il ötür. Bu faciə ilə əlaqədar tanınmış jurnalist Müzəffər Məlikməmmədovun 1997-1999-cu illərdə "Samur" qəzetində "Qanlı dərə" adlı sənədli povestinin bir hissəsi və digər materialları dərc olunmuşdur. Onun "Azərbaycan" qəzetinin 1999-cu ilin 22 aprel, 24 aprel, 30 aprel, 14 may və 16 may tarixli sayalarında işıq üzü görmüş "Quba faciəsi" tarixi ocerki respublikamızın ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

1971-ci ildən 1997-ci ildək bu sahədə axtarışlar aparmış M. Məlikməmmədov 26 il ərzində Azərbaycanın, Dağıstanın və Moskvanın arxivlərindən xeyli material toplamaqla yanaşı, 1918-ci ildə erməni daşnaklarına qarşı döyüşlərdə iştirak etmiş 73, uşaqlıq və yeniyetmə çəğlərində həmin hadisələrin şahidi olmuş 316 nəfər Azərbaycan və Dağıstan sakini ilə görüşüb səhbət etmişdir.

90 il əvvəl Qubada daşnak-bolşevik qoşunlarına qarşı ığidliliklə döyüşənlərdən biri də Qusar rayonunun Xürel kəndinin sakini, ali mədrəsə təhsili almış, 12 dini və dünyəvi elmi öyrənmiş el aqsaaqqalı, 1974-cü ildə 106 yaşında dünyasını dəyişmiş Zülfəli Əzizov olmuşdur. Aşağıda onun 1972-ci ildə M. Məlikməmmədov tərəfindən qələmə alınmış səhbətinə ixtisarla oxuculara çatdırırıq.

ONLAR İNSAN DEYİL, VƏHŞİ İDİLƏR

Çünki hər yerdə müsəlmanları işgəncə verib öldürür, qarət edir, şəhər və kəndləri yandırırdılar

- Heç yadımdan çıxmır, 1918-ci ilin martın axırlarında kəndimizə Dağıstanın Filer kəndindən olan bolşevik Feyzulla Abbasov gelmişdi. O, çox mərd və ağıllı adam idi, ona görə də camaat xərini istəyirdi. Bizim evdə kəndin bir neçə aqsaaqqalı və cavani ilə görüşüb səhbət etdi. Martin 18-də və 19-da ermənilərin Bakıda və Şamaxıda tərətdikləri qırğınlardan danışdı dedi ki, bu işləri görən bolşeviklərin sıralarına soxulan və partiyadan öz məqsədləri üçün istifadə etmək istəyən erməni daşnaklarıdır. Ləzgi bolşeviklərinin Bakıdakı "Farrux" teşkilatı milli ədəvətin baş vera bələcəyini əvvəlcəndən hiss edərək, qərər çıxarıb və həmin qərarı bütün bolşevik teşkilatlarına çatdırıb. Quba qəzasında əhalinin çox hissəsi bolşeviklərə inanmır və onların hakimiyyətini istəmir. Ona görə də erməni daşnakları bolşeviklərin adından sovet hakimiyyətini elan etmək bəhanəsi ilə Quba qəzasına hücum çəkə bilər. Bunu başa düşmək, camaata anlatmaq və hazır olmaq lazmıdır.

Bir neçə gündən sonra kəndimizə cağrılar Hatəm ağa geldi. Hündürboylu, enlikürek, pəhləvan kimi bir adam idi. Yanında yüzədək qaçağı da var idi. Onun haqqında çox eşitmışdım, amma üzünü görməmişdim. Kimse "Hatəm ağa gəlir" deyib qışqıranda bütün kənd camaati kükçəyə çıxdı. Onu qəhrəman kimi qarşılıdlar. Hatəm ağa kəndlilərin vəziyyəti ilə maraqlanıb hal-əhval tutduqdan sonra mətlebə keçdi. Dedi ki, ermənilər Qubanı alıblar, onlar bizim kəndlərimizdən həcüm edə bilərlər. Torpağımızı və ləyaqətimizi qorumaq üçün silahlanıb onları Qubadan qovmalyıq. Bu çağırışdan sonra mənim başçılığımı 40 cavın atlarını yəhərləyib Hatəm ağanın dəstəsinə qoşuldu. Bir neçə nəfər isə kəndin etrafında keşik çəkməyi, camaati qorumağı qərara aldı.

Biz Xucbala kəndine çatmadı, Hatəm ağanın başqa qaçaqları ve kuzunu Möhübeli əfəndinin dəstəsi də gəlib çıxdı. Qusarın Hil, İmamquluk, Gədəzeyxür və başqa kəndlərindən gələn dəstələr də var idi. Biz Digahə çatanda burada döyüş gedirdi. Gelovanının əsgərləri "Dərin dərə" deyilən yerde, meşələrin içində mövqə tutmuşdu. Digahlı Kərimov Bədel vəziyyət haqqında məlumat verəndən sonra Hatəm ağa bir neçə qaçağı keşfiyyata göndərdi. Melum olmuş ki, burada bolşeviklərin qüvvəsi azdır. Ona görə də dərələr hückuma keçib, əsgərlərin aksariyyətini məhv etdi. Qalanları Qubaya qaçıdlar. Yəhudilərin yaşıdagı qəsəbəyə çatıb mövqə tutduq. Şəhərdən bəzən toplardan və pulemyotlardan atəş açırdılar. Qubanı iki gün mühasirədə saxladıq. Amma bu, tam mühasirə deyildi. Məmmədməkkəndən tərəfdəki düzən bolşevik dəstələrinin elində idi. Bunlar Xanukayevin, Məmmədxanovun və Sveynikovun dəstələri idi. Onlar bizdən əvvəl şəhərə girmek və onun müdafiəsinə gücləndirmək isteyirdilər. Amma Hatəm ağa buna imkan vermədi, həmin dəstələri darmadağın edib, şəhər üzərinə hückumu gücləndirdi. Möhübeli əfəndi və Hatəm ağa bolşevik -daşnak dəstələrindən təslim olmayı tələb etdi, lakin Gelovanidən redd cavabı alındı. Amma biz yəhudi qəsəbəsini ele keçirəndə, Gelovani öz dəstəsi ilə qaçmağa başladı. Atışma vaxtı bir neçə daşnak və bolşevik öldürüldü. İki top, yüzdən çox top mərmisi, üç pulemyot, çoxlu tüfəng və patron ələ keçirdik. Özünü Quba qəza komissarı elan etmiş Gelovanının əsgərləri şəhərdə

yüzlərə adamı qətlə yetirmişdilər. Ölülerini basdırmaqdə yerli camaata kömək göstərib, iki gün şəhərin etrafında düşmənin qayıdır-qayıtmayacağını gözledik. Üçüncü gün Xudat-Qusar cəbhəsində döyüşən Əbdürəhim əfəndidən və Şixlər kəndinin bəylərindən xəber alıq ki, buradakı döyüşlərdə bolşevik -daşnak dəstələri çoxlu itki verərək, Dərbəndə qəciib. Burada bolşeviklərdən iki top, dörd pulemyot və külli miqdarda silah ələ keçirilib. Bu xəbərdən sonra Möhübeli əfəndi bəzən evlərəmizə getməyi məsləhət göründü. Qubada ələ keçirdiyimiz toplar və pulemyotlar Digahda yerləşdirildi.

Aradan iki heftə keçəndə, mayın 2-də kəndimizə xəber gəldi ki, ermənilər böyük qoşunu geri qayıdaq, Quba şəhərini tutublar və çoxlu qırğınlar tərəfdələr. Bu xəbəri alan kimi, dəstə ilə Qubaya yola düşdüm. Qusar çayını keçəndə başqa kəndlərən də yüzlərə silahlı ləzginiñ gəldiyini gördük. Bize dedil ki, bütün dəstələr Qusar çayı ilə Xucbala kəndi arasındakı dərədə birləşəcək. Gecə burada qaldıq. Sübə təzdən Hatəm ağanın və Möhübeli əfəndinin dəstələri də gelib çıxdı. Köhnə Xudat, Gədəzeyxür, Əvəcug, Xucbala, Alpan və başqa kəndlərden gələn könüllülər də var idi. Eşitdi ki, Məhərrəmkəndən Əbdürəhim əfəndinin dəstəsi də gelir. Biz Digah, indiki "Qanlı dərə" deyilən yere çatar-çatmaz atışma səsleri eşitdik. Burada digahlıların və zizikli Əlibeyin dəstəsi daşnaklarla döyüşürdü. Birləşmiş dəstələrə rəhbərlik edən Hatəm ağanın əmri ilə dərənin Qusar tərəfdəki üzündə, yüksəklidə mövqə tutduq. Amazaspın topçuları və pulemyotçuları meşədən aramsız atəş açırdılar, amma mərmiler bize çatmadı.

Feyzulla Abbasovun aldığı məlumatə görə Amazaspın üç minlik dəstəsinə kömək üçün Bakıdan Qubaya Ohanesyanın iki minlik dəstəsi, Koçaryanın və Mixtiryanın dəstələri, həmçinin Serqo Martikyanın qoşunu da gəlmədi. O vaxt Quba etrafında təxminən 10 minlik daşnak-bolşevik qoşunu cəmləşmişdi. Bundan başqa Quba-Dərbənd istiqamətində hərbi əməliyyat aparan Qızıl Ordunun bir hissəsi də Qubaya göndərildi. Lakin Qusar-Xudat cəbhəsində ləzgili Məherin 300 nəfərlik, Şixlər kəndinin bəyləri Həsənbəyin, İbrahimbəyin və Mürsəlbəyin 500 nəfərlik, Dağıstanın Miskince kəndindən olan ləzgili Məmmədin 200 nəfərlik dəstələri bolşevik əsgərləri ilə döyüşə girisiş onlara böyük itki verdi və Qubaya gelmeye qoymadı. Xudat istiqamətində bolşeviklərin qarşısı alınsa da, vəziyyət olduqca çətin idi. Amazasp Qubada minlərlə adamı qətlə yetirmişdi. İnsanlara vəhşicəsinə işgəncə verilir, evlər qarət edilir, odurulub yandırılır. Yaxşı ki, Məhərrəmkəndən Əbdürəhim əfəndinin min nəfərlik dəstəsi də köməyimizə geldi. Bu, həm də camaatin döyüş əhval-ruhiyyəsini artırıldı. Düşmənin sayıca çox olmasına, top və pulemyotlarla silahlanmasına baxmayaraq, Hatəm ağa həlledici döyüş planını hazırladı. Həmin döyüşə iki gün qalmış daha bir neçə kənddən könüllülər gəldi. Urva kəndinin starşinası Aydayev Mehdi 100 nəfərlik silahlı dəstəyə başçılıq edirdi. Gədəzeyxürden 50 nəfərlik ikinci dəstə də bizə qoşuldu. Avaran kəndinin starşinası Hacı Şeyda da 100 nəfərlik dəstəsi ilə gəldi və onun adamları çox igidliklə döyüdürlər.

Mayın 10-da belə bir xəber gəldi ki, Amazaspın dəstəsi Qubanı tərk edib. Sonradan hər şey aydın oldu. Daşnaklar və bolşeviklər diqqətimizi

"Qanlı dərə"də 1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətcilərinin qarşısını alıb onları darmadağın etmişlər.

Heydər ƏLİYEV


və zizikli Əlibeyin dəstələri daşnakları və bolşevikləri her iki istiqamətdə tövbə etdi. Onları qovanda əlimizə bir neçə pulemyot və çoxlu tüfəng keçdi. Sonradan öyrəndik ki, Amazasp iki-üç yüz erməni ilə dənizə tərəf qəcib və oradan Xaçmaza gedib. Xaçmaza bu vaxt Martikyanın dəstələrinin elində idi və Popov da öz adamları ilə buraya qəçmişdi.

Ermənilər Qubadan qovdudan sonra Hatəm ağa və Möhübeli əfəndi məsləhət gördülər ki, hełə bir neçə gün şəhər etrafında mövqə tutub gözleyək. Əger ermənilər təzədən hückuma keçsələr, onlarla yenidən döyüşək. Lakin daşnaklar qayıtmadılar və biz bir həftədən sonra evlərimizə dağlılışdıq. Buna baxmayaraq, Hatəm ağa hamını xəbərdar edərək demidi ki, daşnaklar və bolşeviklər istenilən vaxt qayıda bilərlər və biz buna hazır olmalıyıq. Əslində özümüz də başa düşürük ki, ermənilər daha böyük qüvvə ilə qayıdıb, qısa almağa çalışacaqlar. Həqiqətən də belə oldu. İyunun 6-da Xaçmaza Davidyansın komandanlığı altında qoşun geldi. Martikyanın dəstələri de burada qalmışdı. İyunun əvvəllərində Bakıdan yeni birləşmiş bolşevik -daşnak qoşunu geldi. Dedilər ki, onu Şaumyan göndərib. Bolşeviklər Qubanı əksinqilabçılardan təmizləmək və burada Sovet hakimiyyətini bərpa etmək adı ilə iyulun ilk həftəsində şəhər üzərinə təxminen 10 minlik qoşun yeritdilər. Süvari dəstələrə, çoxlu topa və pulemyota malik bu qoşun iyulun ilk günlərində Quba şəhərini ələ keçirdi. Yenidən qırğınlar və talanlar başlandı. Hatəm ağanın tapşırığı ilə "Qanlı dərə"də döyüşən dəstələr yenidən Digah kəndi etrafında cəmləşdi və iyulun 6-da Qubanı mühəsirəyə alıq. 10 saatə yaxın döyüşdük, amma şəhərə gira bilmədiq, çünki bolşeviklər və daşnaklar onlara toplardan və pulemyotlardan istifadə edirdi. Şəhəri mühəsirəyə alanlar və döyüşənlər ancaq lezgilər idi. Qubadan Əlibeyin, Buduçdan Hacıbeyin, Qonaqkənddən qaçaq Mayılın dəstələri köməyimizə gələ bilmədi. Bolşevik -daşnak qoşunları onların yolunu kəsmişi.

Ertəsi gün baş verən qanlı döyüşlərə ermənilər əlavə qoşun hissələrini cəlb etdilər. Qüvvələr qeyri-bərabər idi. Buna baxmayaraq, son damla qanımızadək vuruşurdıq. Həddən artıq itki verməmək üçün gecə Hatəm ağanın əmri ilə şəhər etrafındakı mövqelərdən çəkildik və Digah kəndi etrafında, əsasən "Dərin dərə" deyilən yerdə mövqə tutduq. Yüksəklilik bizim əlimizdə idi və sənərlər qazib ikiqat müdafiə xətti yaratmışdıq. Burada bolşevik -daşnak qoşunları ilə iki həftəyədək döyüşlər getdi. Düşmən çoxlu itki verdi və mövqelərimizi tutduq. Yüksəklilik bizim əlimizdə idi və sənərlər qazib ikiqat müdafiə xətti yaratmışdıq. Burada bolşevik -daşnak qoşunları ilə iki həftəyədək döyüşlər getdi. Düşmən çoxlu itki verdi və mövqelərimizi tutu bilmədi. Həmin dövrə Müşkürdə Şixlər kəndinin bəylərinin dəstələri feallaşdı və onlar Xaçmaza hückumları etdi. Dəvəcidə de yerli əhalinin daşnaklara qarşı mübarizəsi gücləndi. Bakıdan əlavə qüvvələrinin gəlmədiyini, bizim axıradek vuruşduğumuzu və Xaçmazda işlərin pisləşdiyini görən bolşevik və daşnak başçıları iyulun axırında qoşunlarını çəkib Qubadan getdilər. Yenə şəhər etrafında mövqə tutub bir neçə gün gözlədikdən sonra evlərimizə dağlılışdıq və bundan sonra Qubaya erməni ayağı dəymədi.

1918-ci ildə Qubada baş vermiş hadisələr haqqında kitablıda ne yazıldığı bilmirəm. Amma həmin hadisələrin iştirakçısı kimi mənim gördükərim və bildiklərim bunlardır.

УЛЬМУРДИН САВРУХАР



Садбур намуслувал, вижданлувал ивидә, рұғыда аваз дүньядиз къведа. Абурукай гаф кватаила рикл айуда, дүньядин винел гел тур и инсанар хушивелди рикел хкида чна. Чин умурни крат исанриз къуллугъ авуниз серф авур ихтиин са хизандикай- Амираслановрикай язи ихтилат.

■ Абид Салманан хва Амирасланов 1898-йисуз Миграгъа дидедиз ханай. Бакудин нафтладин мяденра квалихай и савадлу ва дүньякъатунар авай кас Азербайжандин твар-ван авай инкылабчи хыз сейли ханай. Азербайжандин большевикрин "Гъуммет" тешкилат арадиз гъайибурукай сад хыз адал Дағыстандинни Азербайжандин арада дуствилин, стхавилин мұғыт түккүрун ихтибарнай. Мухтадир Айдунбеков ва Къазимегъамед Агъасиевахъ галаз санал ада кесибин арада гегъенш теблигъат тухузтай. Гъавиляй Азербайжанда Мусаватдин гъукумат түккүрайла А.Амирасланов къуна дустасты авун патал эмир ганай. Вичин къарви дустарин күмекталды ам Самур ваңалай эячина Дағыстандиз катнай. Совет гъукумат түхкүрайла Абид Амирасланов Бакуда чехи къуллугъял ханай. Къарва къарви яр хысан чидай кас хыз ада 1928-1930-йисара Къарин РИК-диз, гүгъүнлай

райкомдиз регъбервал ганай. Ина тешкилатчилини бажарагъадалди, савадлувиелди тафаватлу хьайи, халкъдин гъуремет къазанишиад ада Бакуда чехи къуллугъ теклифнай. 1934-1936-йисара АСПС-дин седри хьайи Абид Амирасланов республикадин твар-ван авай касарикай тир. 1937-йисуз Азербайжандин балуғчывилин министривиле тайинарай ада курууб вахтунда и тешкилат къенкъевичи тешкилатдиз элкъурнай. Гъа ихътин агалкъунрин шегъреда авай вахтунда пехил касри чин кар акунай. 1938-йисуз Амирасланов "халкъдин душман" твар илиттна ам дустасты авунай. Наргин къураматда гульле гана къейила адан паб Зульгъеже 28 яшинда авай.

■ Къакъан буйдин, иер, расу дишегъли тир Зульгъеже халисан лезги тават тир. Къени къилихрин инсандихъ, халкъдин арада гъуремет авай Амирасланахъ галаз умур гъалзала лугъуз

НКВД-диз регъбервал гузай виждан квадарнавай ксари "вұна къачузай гъавани пара я" лагъана адап фу гъалалвиелди нез гузвачир. Ингъе хысан инсанарни авачиз тушир. Ленин күчеда ялгъуздиз яшамиш жезвай Дүргеме халади Зульгъеже вичин квализ ахъайна ада дидевал авунай. И намуслу дишегъли обпидта къапар чуъхузы кыл хузы эгечнай. Садра РОНО-дин кыл Ильяс Ильясоваз душшуышдай къвалал бици аял ала къажгъанар чуъхузвай Зульгъеже - Абид Амирасланован яхунивиял кларабар хкатнавай паб акунай. Рикл тлар хьайи адан тлалабуналди гъа юкъуз дишегъли пекер цудай цехиниз акъуднай.

Вичин пуд велед гынватлани чизвачир Зульгъежедин вилерин накъвар къуразвачир. Аялар ракъурнавай детдом бомбади чуклурайла сағъ амай аяларин кылел вуч атанатла садазни чизвачир.



вичин къисметдилай рази тир ам. Жегил хизанди бахтлувили кыл хузывай. Къуд лагъай велед мукъвара дүньядиз атун виливди хузывай абуру. Пуд гъвечи аял: Роза, Султан ва Телман къвале, къуд лагъайди руфуна авай дидедикай садлагъана "душмандин паб" ханай. Чадин органрин тапшуругъдалди вирибуру негъай и дишегълидивай аялар къакъудна абуру Украина, Кировоград вилаетдин Александро шегъердин детдомдиз ракъурнай. Зульгъеже лагъайта, 8-йисуз Комидиз суъргуын авунай. Им масадан дердери кай хабар къан тийидайбурун замана тир.

Суъргунда вичин 4 лагъай аял хайи Зульгъиже фронтда авай солдатриз пекер цузвай цехина квалихал ақъвазнай. Ина стахановчи хыз сейли хьайи дишегълидин агалкъунар акурла ам суъргундай 4-йис тамам хьайила азад авунай. Къариз хтай Зульгъеже "халкъдин душмандин паб" хыз къаршила мишишай. Квали гъилий акъатай, мукъвакъилибур кичела агатзамачир, садбуру кичела саламни гузмачир Зульгъеже вучдатлани тийижиз амай. Къарин

■ Чими мукай гужуналди чара авуна яргъариз ақъудай пуд йитимдиз дердерин, хажалатрин дад вахтундилай фад чир ханай. Гъавиляй детдомда сад-садавай яргъа жедачир абуру. Къисметди вилериз идалайни чехи мусибатар къалурдайдакай гъеле хабар авачир абуру. Ватандин чехи дяве башламишайла бомбади абурун детдом чуклурнай ва инин аялар гъарад санис ақъатнай. Роза, Султан ва Телманни сад-садавай чара ханай. Гзафбур мукъув гвай хузырингъ ағъалийри чин квалиериз тухвани.

Зульгъежедин дұхтур стхадиз, полевой госпиталдин начальниквиле квалихазавай Мавлудаз вичин вахан кылел атанвай мусибатдикай хабар тир. Гъавиляй Украина ақъатай йикъттай ам вичин хтулар суракъиз эгечнай. Детдомда авай къафкъазви аялар суракъиз-суракъиз са куъзуз къарида вичин квализ тухвани хузывай 14 яшинда авай Розадин гелерал душшуыш ханай ам. Халуни хтул сад-садан гарданар къуна шеҳнай. Мавлуд Розадив дидеддини гъвечи стхадин шикил, гъакни Къара абуру амукъазавай квалин адрес



туна фронтдиз реке гъятнай. Анжак Розади вичиз гаф ганвай хыи, къве гъвечи стха жагъидалди дидедин къилив хъфида. Къве 1938-йисуз хузыр-хузыр, квали-квали къекъевей ада эхирни аялар жагъун хузынай. Абуру поезда ақъахна Ватандиз реке гъятнай.

Эхирни хизан сад-садав агат хузынай. Гъахъузвилер, кашар, дяведенин цаяр, қарашвилер акунвай и вад хайиди шумуд йисан къене сад лагъай гылер тир хвешивиял шехзай.

Четинвилер лигимарнавай Розадихъ чехи алакъунар авай. Бакудин Университетда келдайлани, инаг күтаяғына Кълар шегъердин 2-нұмрадин урус мектебда квалихал ақъваздилани Роза Амировна виридалай тафаватлу ханай. Гъахъ вине къадай, инсағлу ва телебар инсан хыз чешнелу тир ам. Вичин умурдин эхирдалди гъа са чкада квалихал ада. И къени къилихрин савадлу дишегъли виридалай кландай. Муаллим хызни, директор хызни адан тай авачир. 40-йисуз ара датлана педагогвал авур и инсан пуд 1938-йисуз я дүньядилай фена. Ятлани адан твар фад-фад рикел хиди, адан хысан кратикай ихтилатда, "ам хътин директор хъайиди туш" лугъуз а гъалал инсан хушивелди рикел хиди къарвайри. "Ам къегъал бубадин руш тир" лугъуда.

40-йисуз вичин умурдин юлдаш Розадихъ галаз къуын-къуыне квалихал Нариман Мамедов райондин твар-ван авай тарихдин муаллим я. Исятда пенсиядиз ақъатнавай Нариман муаллимди вичел къисметди Роза хътин инсан душшушарайдалай рази тирди рикел ала лугъуда. И къегъал дишегълидихъ галаз санал гъалай йисар вичин умурдин виридалайни хысан چавар тирди хиве къада. Гила вичиз амайди рикел хунар тирди хиве къада и къени къилихрин ағъсакъалди.

Седакъет КЕРИМОВА





РИММА

ТУХУМРИ ЗИ ГЪЕД...

Тухумри зи гъед,
Гъеле фад я, авахьми...
Гъеле рике мурадар
Агъзурни сад я, авахьми.
Ялгъуз я чун - зунни вун.
Ялгъуз ятлан эх хъйин,
И дуньяда бахтавар яз
гагъ хъулен чун,
Гагъ бахтсуз яз шехъ хъйин...
Тухумри, зи гъед,
гъеле фад я, авахьми,
Минетзава, азизи,
дад-бидад я, авахьми...

Сирлу манияр ама
Заз дуньядя яб гудай,
Заз азабар, заз гвамар
Гзаф ама таб гудай.
Заз умъурдин йикъарай
Хчалдай эквер ама.
Заз умъурдин жигъирдай
Атгудай цуквер ама...
Гъеле фад я, авахьми...
Рике гъеле нур ама,
Чизвач гъидаз бахш ийин?
Гуљуълда са мур ама,
Аван адкай ашкъ ийирд?..

ЗАЗ ЧИДА ХЬИ...

Заз чида хьи, чилин винел гзаф я,
Къавкъас хътин дагълар авай улквеяр.
Женнет ятлан,amma гъаклан са гаф я,
Хайтлан ана тъар тилитда лап къве Яр.

ТУХУМРИ ЗИ ГЪЕД...

Заз чида хьи, а улквеин гъавада,
Лезги чилин атир авач, зар авач.
А дагъларин тик рагарал, раварал
Я цукверал лезги чалал тъвар алач.

"Лекъ" лугъудач ана рике из такабур,
Чина лекъре "Лезгинка" дал лув гуда.
Гуљуъл азад, генг ахъйна гъар щакул,
Элкъведа лекъ къакъанрилай лув кудай.

Аван вакай хай гъуне, хай пел,
И цав квачиз гуљуъл, вавай эх жедан?
Дагъларни лекъ стхаяр тир и чилел,
Агъзур ийсан умъур хайтлан тух жедан?

КІАНДАЙ...

Рекъер, рекъер, физ-хквер,
Гъикъван ава дуньядя.
Физ кіандай заз ківаче звер,
Бахтавардиз, пияда,
Заз зи чилин рекъерай -
Лезги чилин рекъерай.

Лезги чилин цуквера
Вил къекъуриз кілан я заз,
Цуквераллай чигера
Гъил экъуриз кілан я заз.
Туьмердай за цуквериз,
Цуквераллай чигериз...

Шагъдагъд къуынел ацуъкъна
Агъ, фидай зун хиялдиз.
Гъилер хурал эцигна
Мягътэл жедай аял хъиз
Жуван хай дагъларал-
Зи эл хвей дагъларал.

Ашукъ хъана дагъларал,
Лувар квай лекъ жедай зун.
Ашукъ хъана цаварал,
Рагарлай элкъведэл зун.
Зун цаварай килигдай
Лезги чилин хуърериз,
Дар жигъирриз, рекъериз.

Эмин чидай жигъирриз
Мугъман жедай, илифдай,
Гуљуъл гана фикирриз,
Хуш хиялра за ийфдай,
За зи чилин рекъера -
Хай чилин рекъера...

КУЪЗ ЭЛКЪВЕНА РЕКЪЕЛАЙ?

Дурнайрин са циргъ рекъелай элкъвена...
Яраб вучиз? Шумуд юкъуз и фикир
Зи гуљуълда сувал хъана къекъвена.
Гъикъван чав я и аламат заз са сир...

Яраб крат и йикъалай дуньядин
Элкъвена терс физватла агъ, дурнаяр?
Фаркъ авач квез цавар гыдан, дунья нинд?
Бес вучиз күн элкъвена лагъ, дурнаяр?

Белки квездни авунва жал чилел хъиз,
А цавара часпаарни, сергъятар?
Белки күнни алцурнава зи эл хъиз:
"Жедач сергъят, жеда инал регъят цар..."

Лагъ тун вучиз күн элкъвена рекъелай,
Белки чил хъиз хъанва цавни гила дар?
Алудначни ришвет гвачиз мулькъвелай?
Квездни чаз хъиз къвед ян ватан, дурнаяр!

Эй цаварин азад къекъвер сунайр!
Амач рябет күр рехъ ятлан цавара.
Дайм ахъя рекъер хуй квэз, дурнаяр,
Чи вил ала чаз хъсан къвер цаварал...

"ГЗАФ ЧИЗВА ГЕРЕК ТУШИР ЗАТИАР ВАЗ..."

"Гзаф чизва герек тушир затиар ваз!"
Са юкъуз сад хъуленай зал икъ лугъуз.
"Ктабравай буш гафарин паар гваз,
Ялгъуз умъур гълрай вуна гыкъ?" лугъуз.

Шумуд яис я эй умъурдин дад чидайд!
Гъиликай къыз "герек тушир затиари".
Заз геренар бахш ийизва шад жедай,
Акъудзава цавун ирид къатариз.

"Герек тушир затиар" мад за къватзами,
Зардин къадир тек заргардиз чир жеди.
Чун гъадақи икъ сад-садаз яздама,
Чара рике мад сад-садаз сир жеди.

Зун гъелени а "затиарик" къекъвезва,
И девлет за къачувайд туш пул гана.
Къуй акъурай зи гафунин и къез ва:
Герек туширд заз умъурда вун хъана.

Я ЖЕДИ

Гагъ-гагъ хъуъхъвэз гуда темен,
Гатун хару шагварди пак.
Зи хиялри гъида гиман,
Гатада зи гуљуълдин рак:

Белки ам зи я жеди...

Къуѓваз-къуѓваз авахъда пеш,
Умъурд хура виш югъ акур.
Ван къведа заз сефил, пелеш:
"Ам ваз ярдин сагърай лугъур
Эхиримжи чар я жеди..."

Гуњед чинай авахъда яд,
Ийгиндаказ, шуршур алаз.
Налугъуди раҳада сад
Вучиз ятла тегъне галаз:
Ам ви баҳтлу къар я жеди...

Къизилгульдин хел къадамаз,
Цаз акъида тупун рике.
Сада лугъур ван жеда заз:
Белки хер я, рикеин кике,
Сузадавай кар я жеди...

КЪАЧУНВАЧ ХЬИ И АКУНАР...

Я покупал вид с окна...

Никас САФРОНОВ

Къачунвач хьи и акунар пулунихъ,
И иервал гъакъ гъатнава гъиле чи.
И акунриз умъурдив сад килигун,
Хъенва жед сад Аллагъди пеле чи.

Къачунвач хьи, и акунар пулунихъ,
И хай хуръ, хай пелер, дереяр.
И вили цав, туракъ жалгъан, чими Рагъ,
Гадин гатфар, садни зулун береяр.

Къачунвач хьи, и акунар пулунихъ,
И акунар гъакъ бахшнава гъцарии.
Хун бахтла я телбият и чилерал,
Суварзва ярарини къацари.

Къачунвач хьи, и акунар пулунихъ,
Зи хай эл, бахтавар я вун гъикъян!
И иервал, и акунар обеди -
Арха я ваз, жув дуньядя амай къван!

ЧИ ТАРИХДИН ГЕЛЕР

Дегъ чаварилай инихъ лезги чилерал
Гыкъван вакъиаир кыле фена. Бязи
вакъиаир чаз тарихдин ктабрай, къадим
ва юкъван виш йисарин авторрин эсер-
рай чир жевзатла, халкъдин ашукъун-къарагъунай хабар гузтай са
къадар делилар археологиядин амукъай-
рилай чир жевза. Эхиримжи йисара чаз
лезгийрин Къафкъаздин Албаниядыхъ
галаз алакъалу тарихрикай шумудни са
цийи делилар жагъанва: кхъинар ва
дегъ чаварин шикилар алай сурун къа-
нер, майишатда менфят къачувай къа-
пар ва маса затиар.

Зун чи хуърера лезги тарихдин гелерихъ
фадлай къекъвезвайди я. Гъар гылера
гзаф маракъалу затиар жагъизва заз. Ингъе
мад са дуньушу. 2007-йисуз "Азерсел"ди
Къиар райондин Эчехуъре, куѓыне сурар
авай "Щегърен къунтI" лугъудай чкада
вышка эцигдайла ана аламатдин са делил
винел акъатна. Эгъуъндайла чиликай 4
сур хкатна. Ина къил Рагъэкъечдай па-
тахъ элкъуъна кучукнавайбурун къара-
бар авай. Абур гылера цавуз хкажна,
Ракъиниз икрамзай саягъда кучукнавай.
Ихътин сурар гъам тарихчири, гъамни



археологри тестикъарзайвал, чна ислам
дин къабулдалди чи чилерал алайбур я.
Сурарай бегъемдиз щурурнавачир шуль-
шедикай раснавай къве цам жагъанва. Ца-
марикай сад битав, мулькъуди ханвайди я.
За абурун шикилар чугуна редакциядиз
ракъурзава. Къуй къил акъуддай кса-
ри чин гаф лугъурай.

Абир ЭЧИЕХВИ.



Къиблепатан Дагъустандин лезги чилерал, Гульгери вацал алай, гила
кардик кумачир Хандин мульгъ шумудни са виш йисарин вакъиайрин
жанлу шагъид я.

MƏHƏMMƏD SƏİD ƏFƏNDİ

onun daha bir kitabı nəşrə hazırlanır



Azerbaycanda kommunist rejimi represiyaları qurbanlarından biri olmuş böyük mərifçi Şeyx Məhəmməd Səid Əfəndi Dağıstanı əl-Əvəcüğünün (1883-1938) faciəli ölümündən 70 il ötür. Mütəffekkir ömrünü islam dininin öyrənilməsinə, yayılmasına və xalqının maarifləndirilməsinə sərf etmişdir.

Məhəmməd Səid 1883-ildə indiki Qusar rayonunun Əvəcuq kəndində anadan olmuşdur. Bağdad və İstanbul şəhərlərində təhsilini başa çatdırıb "Şeyx" və "Əfəndi" titullarına sahib olduqdan sonra Bakıya qayıdib Ləzgi məscidində müftilik edən və Bakı darülfünunda müəllimlik fəaliyyətinə başlayan Məhəmməd Səid Əfəndi elmi, ədəbi yaradıcılıqla məşğul olmuş, həyatını bütünlükə maarifçiliyə həsr etmişdir.

Əlyazmaları və tərcümələri (ərəb və fars dilindən) müsadirə edilib yandırılmış, kitablarına qadağa qoymuş Şeyx Məhəmməd Səid Əfəndi Dağıstanı əl-Əvəcüğü ədəbi irsinin axarışına və araşdırılmasına 1991-ci ildən sonra başlanılmışdır.

Azerbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutu əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində Məhəmməd Səid Əfəndi Dağıstanı əl-Əvəcüğünün bir neçə kitabı olduğu aşkar edilmişdir. Şeyx Şafii məz-həbi əsasında şəriət məsələlərinə həsr edilib

ərəb əlifası ilə Azerbaycan dilində yazılmış "Üç yüz məsələ" kitabı 1994-cü ildə bizim tərəfimizdən həm ərəb əlifbası ilə, həm də kiril əlifbasına transliterasiya edilərək qeyd və izahlarla yenidən nəşr olunmuşdur.

Məhəmməd Səid Əfəndinin sağlığında çap olunmuş daha üç kitabı olduğu aşkar edilmişdir. "Ən-Ənqa" (Simurq) 1915, "Yeni asarı Dağıstan" 1916, "Zeyn əl-məkatib" (Məktəblərin yarasığı) 1919-cu ildə Bakıda "Orucov qardaşları" mətbəəsində nəşr edilmişdir. Bunnadan başqa Məhəmməd Səid Əfəndinin həmyeriləri olan müəllimlərdən Məcid Müslümovun, Şəmseddin Əhmədovun və Vəlibəy Aşurovun şəhadətlərinə görə onun "Peyğəmbərin nuru" adlı daha bir kitabı, ərəb dilindən tərcümə olunmuş Peyğəmbərin hədisləri, Qurani-Kərimdən tərcümələri, mərsiyələri, Bakı darülyunu haqqında şərhələri və başqa əlyazmaları olmuşdur. Hazırda müəllifi "Zeyn əl-Məkatib" kitabı əski əlifbadan transliterasiya edilərək qeyd və izahlarla latin qrafikasında çapa hazırlanır.

Bu il Azerbaycan xalqı Azerbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illik yubileyini qeyd edəcəkdir. Şeyx Məhəmməd Səid Dağıstanı əl-Əvəcüğünün Azerbaycan Xalq Cümhuriyyətin yaradılmasının birinci il-dönümüne ithaf etdiyi "Məktəblər yarasığı" kitabı həmin dövrün nəbzini tutmaq baxımından çox maraqlıdır.

"Zeyn əl-məkatib" də Məhəmməd Səid Əfəndi xalqın həyatın bütün sahələrində geri qaldığını görüb duyan, onun mövhumat və xürafat içinde boğuldugu hiss edən və xalqı bu vəziyyətdən çıxarmaq yollarını yalnız təhsil və maariflənmədə görən bir mərifçi kimi çıxış edir. Müəllif xalqın səadətə çatmasını, dönyanın mədəniyyət sahibi olan xalqlarının seviyyəsinə yüksəlməsinin sərrini İslamlı yanaşı bütün elm-ləri öyrənməkdə görür. Onun fikrine, "milləti-islam üzrə hər dörtlü funun və sənayezi öyrənmək vacibdir, zira dini-mübini davam etdirmək milləti-islamın tərəqqisine və tərəqqi isə funun və sənayezi öyrənməye müntəzir durur".

Məhəmməd Səid Əfəndi Dağıstanı əl-Əvəcüğü insanın maariflənməsinin onun həyatda tutduğu mövqə ilə elaqəsini düzgün başa düşür. Yüksəlib cəmiyyətdə layiqli yer tutmaq, yaxud alçalıb cəmiyyətin girdəbəna düşmək seçkisi insanın öz əlindədir. Bu,

əmək, səy, cidd-cəhd, fəaliyyət və iradədən asılıdır. İnsan öz nəfşini ağılla idarə edə bilər yüksələr, nəfsini özbaşına buraxsa, nəfisi onu aşağıya-heyvanat məqamına sürükleyər. Elm həm din, həm də dünya işlərində vacibdir. Müəllif buradan mənətiq nəticə çıxaraq, nəfisin təbiyə edilməsi işində peyğəmbərlərə, filosoflara, təbiyəçi-müəllimlərə ehtiyac olduğunu göstərir.

O dövrlərdə din xadimlərinin əşari-nəzmə müraciət etməsi, şeir yazmağı qeyri-ciddi sayıldığına görə Məhəmməd Səid Dağıstanı özünün "Zeyn əl-məkatib" poemalar kitabını Şəms əd-Din (ərəb dilində - işq saçı) təxəllüsü ilə imzalamışdır. "Elm axtarmaq ci-haddan və nafile namazından üstündür" deyən maarifçinin poetik misralarında onu narahat edən fikirlər eks etdirilir:

Olsuran elmiə zişən, oxu canım, oxu canım, Səadətbəxşdir irfan, oxu canım, oxu canım!

Xudaya dəmbədəm qıl həmd, bitəyan-bimiqdar, Maarif işləri nəzm etməyə millət olub muxtar.

Musavat, ədalət dövründür bu dövrümüz, ey yar, Hökümet eyləyir millətlər ilə yəni xoş reftar.

Qənimətdir böyə dövran, oxu canım, oxu canım, Səadətbəxşdir irfan, oxu canım, oxu canım!

Maarif hünərdir, fəzldir, kim tarü - mar olmaz, Hünərvər olmalı, əhli-hünər, bilmərə xar olmaz.

Bunu da bil, cahanda dövlət ilə iftixar olmaz, Bəradər, dövlətə dünyada əslən etibar olmaz.

Ki oldu Qabil xüsran, oxu canım, oxu canım, Səadətbəxşdir irfan, oxu canım, oxu canım!

Məhəmməd Səid Əfəndi tekçə vəziyyəti, müsəlman dönyasının geriliyi səbəblərini açıqlamaqla kifayətlənmir, oxuculara ağılı məsləhətlər verir, vəziyyətdən çıxış yolunu göstərir:

Elmə rəğbet göstərib, milləti hüşyar etməli Pertovi - irfan ilə tənviri əfkar etməli.



Məhəmməd Səid əl-Əvəcüğünün nəşrə hazırladığımız "Zeyn əl-məkatib" kitabında maariflənməyə, elmə, biliklərə yiylənməyə çağırış xüsusi yer tutur, "Millətə xıtab", "Qan millət", "Ədalət" və sairə əsərlərində şairin müraciəti, dəvəti xüsusilə qabarq görünür. Böyük mütəfəkkiri xalqının hürriyyətə, sülhi-şəriətə qoşulması həmişə sevindirmişdir. Bu qəbilədən onun "Hüriyyət münasibətə Bakı quberniyasına daxil Quba qəzasına layiq Ləğər qəryesində təşkil olunan Cəmiyyəti-ülema münasibətə söylənmiş poeması" diqqətə cəlb edir. Orada oxuyuruq:

Məhəmməd Mustafa dilsəd olur bu gündə, bu gündə, Ki şəriətxanəsi abad olur bu gündə, bu gündə. Bu gündə ictimət etdi neçə əhli-ümmumi-əxyar, Qərəz oldur ki, peyda eyləşünlər millətə əsər. Həmin cəmiyyətin təsiri ilə millət tapar ənvar, Məsailən yeqinən ref olur bu bəzimdə əstar. Həm əhli-elmə ali ad olur bu gündə, bu gündə, Şəriətxanəsi abad olur bu gündə, bu gündə.


Gülbeniz ƏHMƏDZADƏ,
Azerbaycan Milli Elmlər Akademiyası
Şərqşünaslıq İnstitutunun baş elmi işçisi,
fəlsəfə elmləri namizədi, dosent.

AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASININ "AZƏRBAYCAN" ADLI XÜSUSİ CİLDİ NƏŞR OLUNMUŞDUR

Azerbaycanın elm aləmində, Azerbaycan xalqının ictimai-siyasi həyatında çox mühüm tarixi hadisə baş vermişdir. Azerbaycan Milli Ensiklopediyasının fundamental əsəri olan "AZƏRBAYCAN" adlı xüsusi cildi 13 fəsil, 885 səhifə və 110, 5 çap vərəqi həcmindədir; 25 cildlik universal Azerbaycan Milli Ensiklopediyasının ilk və ana kitabıdır.

Böyük oxucu kütłəsinə təqdim olunan Azerbaycan Milli Ensiklopediyasının "Azərbaycan" adlı xüsusi cildi 13 fəsil, 885 səhifə və 110, 5 çap vərəqi həcmindədir; 25 cildlik universal Azerbaycan Milli Ensiklopediyasının ilk və ana kitabıdır.

Azerbaycanın özüne, milletinə, ədəbiyyatına, milli mədəniyyəti və incəsəntinə, coğrafiyasına, mövcud olmuş dövlət quruluşlarına, bu torpaqlarda gedən qanlı-qadəli müharibələrə və inqilablara həsr olunmuş irili-xirdəli kitablar bundan əvvəl de yazılıb, ölkəmizin tarixi, etnoqenezi, təbiəti və coğrafiyası, mədəniyyəti, elmi, ədəbiyyatı və incəsənəti, müasir həyatı, zəngin təbii sərvətləri, geosiyasi mövqeyi, dünyanın ictimai-siyasi səhnəsində



tutduğu yeri haqqında sanballı məqalələrdən ibarət belə bir möhtəşəm kitab ilk dəfədir ki, yazılır və çap olunur. Onun hazırlanmasında respublikamızın aparıcı alimlərindən 222 nəfər müəllif kimi, 68 nəfər isə məsləhətçi kimi iştirak etmişdir.

Görkəmlı alim, akademik Tofiq Nağıyevin rəhbərliyi altında "Azerbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin kollektivi tərəfindən hazırlanmış "Azərbaycan" kitabının mətni, xəritələri, diaqramları və şəkilləri "Azerbaycan ensiklopediyası" Elmi Mərkəzinin bilgisayar mərkəzində peşəkar mütəxəssislər tərəfindən yığılıb hazırlanmışdır. Nəşr Almaniyada həyata keçirilmişdir.

Ümidvarıq ki, bu universal elmi əsər - 25 cildlik Azerbaycan Milli Ensiklopediyasının "Azərbaycan" adlı xüsusi cildi - ölkə vətəndaşları tərəfindən hörmət və rəğbetlə qarşılanacaq və bütün ziyalıların stolüstü kitabı olacaqdır.

Əhmədzadə Abdulhalim Migrəvi,
Azerbaycan MEA
"Azerbaycan Milli Ensiklopediyası"
Elmi Mərkəzinin ictimai sahələr, fəlsəfə, iqtisadiyyat və hüquq redaksiyanın
b/əlmi redaktoru.

Xalqın taleyinə, müqəddəratına
biganə qalmaq olmaz.

Heydər Əliyev





Azərbaycan Turizm İnstitutunun II kurs tələbəsi Dilarə Sənən qızı İsmayılova respublikamızda turizmin inkişafı ilə bağlı maraqlı axtarışlar aparır. Onun bu sahədəki səyləri institutda keçirilən elmi konfranslarda etdiyi maraqlı çıxışlarında əksini tapır. Bu günlərdə Dilarənin Qusar rayonunun maddit mədəniyyət abidələrinə həsr olunmuş çıxışı müəllimlərinin və tələbə yoldaşlarının diqqətini cəlb etmişdir. Onlar elmə böyük marağı olan zəhmətkeş tələbənin işgüzar xüsusiyyətlərini xüsusi qeyd etmişlər.

НОВОСТИ

ПРИБОР РАЗГЛЯДИТ ВЗРЫВЧАТКУ ПОД ОДЕЖДОЙ

Британские ученые разработали камеру, которая может "видеть" взрывчатку, оружие и наркотики сквозь одежду человека с расстояния до 25 м. Новая камера ThruVision появится в аэропортах, железнодорожных вокзалах и иных людных местах.

В отличие от других аналогичных устройств, в которых используется рентгеновское излучение, эта камера ничего не излучает, она работает только как приемник сигналов, излучаемых человеком.

НОВЫЕ МЕТОДЫ НАБЛЮДЕНИЯ

В нынешнем году ученые Белоруссии продолжат осваивать новые методы наблюдения за животным миром. Одним из них является радиотрекинг. Новинка помогает изучать поведение животных с помощью радиошлейников. Их сигнал улавливается специальным радиоприемником, благодаря которому ученые получают информацию о животных, где бы они ни находились.

С помощью радиопередатчиков специалисты смогут определять месторасположение молодняка и принимать меры по его сохранению. Новый метод позволит также оперативно выявлять очаги опасных для животных болезней. С помощью радиошлейников ученые изучают енотовидных собак, лис и барсуков.

Акыул авай чкада гуж
герекзавач.

Гъейдар Алиев

“ХƏZƏR HÖVZƏSİNİN EKOLOJİ PROBLEMLƏRİ”



Tanınmış alim, geoloqiyamın mineraloqiyası elmləri doktoru, Rusiya Federasiyasının Enerji İnformasiyaları Elmələr Akademiyasının və Hüquq Elmələri Akademiyasının həqiqi üzvü Əhməd-xan Əlimovun görkəmli alim, Azərbaycan ekoloqiyası elminin banisi akademik Həsən Əliyevin xatirəsinə ithaf etdiyi "Xəzər hövzəsinin ekoloji problemləri" monoqrafiyası bir neçə cəhdən diqqəti cəlb edir:

İlk dəfə olaraq Xəzər çökəkliliyində su səviyyəsinin dayışılmasında iştirak edən su-duz balans elementlərinin, tektonik qüvvələrin (zəlzələ, palçıq vulkanları və s.) rolu ayrı-ayrılıqda qiymətləndirilmişdir.

Dənizin təsir zonalarının (aktiv-passiv) sərhədləri ilk dəfə qırmızı xəttlə planda göstərilmişdir. Bu zonalarda torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeraltı sularının rejimini idarə etmək, sahil xələrləni sabit saxlamaq üçün tədbirlər paketi hazırlanmışdır. Təsir zonaları üzrə dənizin ekoloji mühitə etdiyi təsiri qiymətləndirmək, su-torpaq resurslarının səmərəli istifadəsi üçün ekoloji-meliorativ monitorinqin vəzifələri və elmi osasları göstərilmişdir.

Dəniz çökəkliliyinə materikdən daxil olan yerüstü və yeraltı suların həcmini azaltmaq məqsədilə çay məcralarından yeraltı suları götürmək, hövzəyə daxil olan təbii sulardan səmərəli istifadə etmək üçün hidrogeoloji tədqiqatların növləri və nəticələri göstərmişdir.

Monoqrafiya meliorasiya, hidrologiya, geologiya, hidrogeologiya və ekologiya sahələrində işləyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

“ТӘК СӘНӘ ГӨРӘ”

Adı ötən əsrin 50-ci illərindən oxuculara tanış olan Şərafət Dağıstanının özünməxsus nikbin poeziyası var. Onun şeirləri səmimiliyinə və xəlqiliyinə görə insanların qəlbinə tez yol tapır. Buna baxmayaraq, şairənin indiyə kimi cəmi bir neçə kitabı ("Mənim arzularım", "Mən apredə doğulmuşam", "Mən dağlar qızıymam", "Günayım mənim") işq üzü görüb. Kitabları az çap olunsa da, o, dövri mətbuatda ən çox şeir və poemaları dərc edilmiş şairlərdəndir. İndiyədək şairənin 110-dan çox qəzet və jurnalda Azərbaycan, ləzgi, rus, qırızıq, qazax, tacik, özbək, avar, qumıq, dargin, mari, tatar və başqa dillerde 5 minədək şeir və poeması dərc olunub. Rus dilinə onun əsərlərini Aleksandr Xaldeyev, Aleksandr Qriç, Aleksandr Lukyanov, Varvara Konstantinova, Aida Fyodorova, Yefim Meyeroviç kimi məşhur tərcüməçilər çevirmişlər. Rusyanın mərkəzi metbuat orqanlarında onun 300-dən çox şeri və bir neçə poeması çıxıb. Şairənin sözlərinə 40-dan çox mahni bəstələnib.


Bir sıra çətinliklər üzündən tez-tez kitablarını çap etdirə bilməyen Şərafət Dağıstanının bir neçə ay əvvəl işq üzü görmüş "Tək sənə görə" kitabı oxucular tərəfindən rəqəbtə qarşılığın. Azərbaycanın xalq şairi Söhrab Tahirin ön söz yazdığı bu kitabda Ş.Dağstanının son illərdə qələmə aldığı şeirlər toplanıb. Vətənə, doğma torpağa məhəbbət və Qarabağ mövzusunda yazılmış şeirlər kitabda əsas yer tutur.

"Samur"

ГАФАЛАГ

| | | | |
|-----------|---|---|--|
| Бархут | I | - | хозяин, владелец |
| Гим | - | - | площадь |
| Гурава | - | - | злое намерение |
| Гымси | - | - | настоящий |
| Жидри | - | - | скрытный, тайный |
| Зегъем | - | - | 1) зной; духота; 2) накал |
| Зуругъ | - | - | богатырь |
| ЙукIу | - | - | 1) желательный, нужный; 2) любимый, желанный |
| Къушабеги | - | - | пастушья сумка |
| Къукъ | - | - | хвастун |
| Къукъвал | - | - | хвастовство |
| Къура | - | - | четвертого дня (на четвертый день) |
| Клач | - | - | место для топлива (в сарае) |
| КИ | - | - | подушечка |
| Кили | - | - | 1) косой; 2) кривой |
| Матагъ | - | - | товар |
| Михез | - | - | шприц |
| Нукъя | - | - | уборная |
| Тламп | - | - | точка |
| Ци | - | - | сладкий |
| Цивал | - | - | сладость |
| Цили | - | - | состоятельный |
| Цыйт | - | - | нездоровий |

ЧИ ТАРИХ



Лезги чилин къадим къелейрикай сад

ALLAH RƏHMƏT ELƏSİ N!

Bəhram Zalov, Vaqif Hacıağayev və Kamran Qurbanəliyev Ağasəməd Hacıyev və həyat yoldaşı

Nabatın vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verirlər.

САМУР

Главный редактор
Седагет КЕРИМОВА

Адрес редакции:
AZ 1073 Bakı, Mətbuat
prospekti, 529-й kvartal,
İzdatelstvo "Azərbaydžan",
etaj 3, kub. № 101.

e-mail:
sedagethkerimova@rambler.ru

Расчетный счет

26233080000
Капитал банк г.Баку
1-й Ясамальский филиал
код 200037
ВОИН 130024708

Газета
зарегистрирована в
Министерстве печати и
информации
Азербайджанской
Республики. Рег. № 78

Индекс: 5581
Тираж: 2000
Заказ: 1700
Тел: 432-92-17